



İYUN AYINDA QANUNVERİCİLİYƏ EDİLƏN MÜHÜM DƏYİŞİKLİKLƏRİN XÜLASƏSİ

Cari buraxılış –XIV, 03 iyul, 2021-ci il

LAWELS bloqunun Qanunvericilik yenilikləri buraxılışları Azərbaycan Respublikası qanunvericiliyinə edilən dəyişikliklər və digər yeniliklərin aylıq icmalı üzrə cari və xüsusi buraxılışları ehtiva edir.

[Ana səhifə](#)

[Bütün buraxılışlar](#)

[Bizimlə əlaqə](#)

1. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edildi.

23 aprel 2021-ci il tarixli dəyişikliklə İnzibati Xətalər Məcəlləsinə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasının tənzimlənməsi məqsədilə 441-2-ci maddə əlavə edilmişdir. Belə ki, fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misindən dörd mislinədək miqdarda cərimə edilməsi müəyyən edilmişdir. Həmin dəyişikliklə ətraflı [burada](#) tanış ola bilərsiniz.

Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması üzrə edilmiş, 27 may 2021-ci il tarixli dəyişikliyə görə isə satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə ödənilməməsinə görə vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi müəyyən edilmişdir. Daha ətraflı [buradan](#) tanış ola bilərsiniz.



2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edildi.

23 aprel 2021-ci il tarixli dəyişikliklər əsasən əmək müqaviləsində göstərilməli olan məlumatlarla bağlıdır. Əmək Məcəlləsinin əmək müqaviləsinin məzmununu tənzimləyən hissəsində dövlət sosial sığorta şəhadətnaməsi sözləri sosial sığorta (SSN) sözləri ilə əvəzlənmişdir. Bundan əlavə işçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi qaydalarında da dəyişikliklər edilmiş və sığorta olunmuş işçiyə uçot dövründə daimi sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesabının açılması və sığorta şəhadətnaməsi (polisi) verilməsi müəyyən edilmişdir.

Daha ətraflı [burada](#) tanış ola bilərsiniz.

3. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

31 may 2021-ci il tarixli Qanunla Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılması müəyyən edilmişdir. Eyni zamanda, Qanunda Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisi məsələsinə də aydınlıq gətirilmişdir. Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri təşkil edir.

Qanunun ən əsas müddəalarından biri də Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsidir. Şuşa şəhərinin bərpaasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək dövlətin müəyyən etdiyi əsas fəaliyyət planlarından biridir.

Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliği, ətraf mühitin mühafizəsi, turizm (rekreasiya) fəaliyyəti, habelə yerli, ölkə və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi və s. əsas hüquqi tənzimləmə sahələri hesab edilir. Qanunla Şuşa şəhərinin ərazisində yerləşən abidələrin dövlət mühafizəsinin və qorunmasının təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin edilməsi müəyyən edilmişdir.

Əlavə olaraq, Qanunla Şuşa şəhərinin ərazisində “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə yol verilməməsi müəyyən edilmişdir.

Daha ətraflı [burada](#) tanış ola bilərsiniz.



4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi.

27 may 2021-ci il tarixli dəyişikliyə görə sığortaçı ilə sığorta agentləri arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş attestasiyadan keçmiş işçilərinin adı, soyadı və atasının adı qeyd edilməlidir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində “sığorta agentləri lisenziyasına malik olan işçisinin” sözləri “attestasiyadan keçmiş işçilərinin” sözləri ilə əvəz edilməsi müəyyən edilmişdir. Bundan əlavə, fiziki şəxs müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müəyyən edilmiş tələblərdə də dəyişiklik edilmişdir. Belə ki, lisenziya sahibi lisenziyasının ləğvi barədə müvafiq müraciət etməsi halı istisna olmaqla, sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyanın digər əsaslarla ləğv edilməməsi əsas tələblərdən hesab edilir.

Əlavə olaraq, Hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agentləri fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna olmaqla, sığorta vasitəçiləri müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı rüblük hesabatı rüb başa çatdıqdan sonra 20 gün müddətində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi formada Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etmələri müəyyən edilmişdir.

Daha ətraflı [buradan](#) tanış ola bilərsiniz.

5. Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 326-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzaladı.

21 iyun 2021-ci il tarixli Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 iş günü müddətində müvafiq məlumatların vergi orqanına təqdim edilməsi üzrə fəaliyyəti həyata keçirən orqanı müəyyən edən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirməsi müəyyən edilmişdir. Eyni zamanda, Fərmanla orqan dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzərdə tutulması müəyyən edilmişdir.

Habelə, Fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə təqdim edilməli məlumat formasını iki ay müddətində təsdiq edib Azərbaycan



Respublikasının Hquqi Aqların Dvlt Reyestrin daxil edilmsi bard Azrbaycan Respublikasının Prezidentin mlumat vermsi myyn edilmidir.

Daha traflı [buradan](#) tanı ola bilrsiniz.